

AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASI
SƏRBƏST AUDİTOR

Qulu Mehbalı oğlu Soltanov

VÖEN 5300005172

İcazə SA/024

24.08.2021

Bakı ş. Binəqədi rayonu Binəqədi şossesi yeni yaşayış massivi

Tel. mob: 050 368 79 49 iş: 412 71 18 Soltanov.qulu@gmail.com

Tarix: 28.04.2023

№ xMVXYBN7UZ

“Abbas Kİ” MMC-nin payçılarına və rəhbərliyinə

“Abbas Kİ” MMC-nin 2022-ci ilin illik maliyyə hesabatlarının auditinə dair

MÜSTƏQİL AUDİTORUN HESABATI

Müsbət rəy

Mən, “Abbas Kİ” MMC-nin (VÖEN 4300029551) 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətinin hesabatını, mənfəət və zərərlər hesabatını, kapitalda dəyişikliklər hesabatını və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti hesabatını, habelə uçot siyasətinin əhəmiyyətli məsələlərinin qısa təsviri və digər izahedici materialları əhatə edən maliyyə hesabatlarının auditini apardım.

Hesab edirəm ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətinin hesabatı, mənfəət və zərərlər hesabatı, kapitalda dəyişikliklər hesabatı və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti hesabatı Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə düzgün əks etdirir.

Müsbət Rəy üçün əsaslar

Mən auditini Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətim əlavə olaraq hesabatımın “Maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Mən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən maliyyə hesabatlarının auditinə aid olan etik tələblərə uyğun olaraq Cəmiyyətdən asılı deyiləm və digər etik öhdəlikləri bu tələblərə uyğun yerinə yetirmişəm. Mən hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.

Əsas audit məsələləri

Əsas audit məsələləri mənim peşəkar mühakiməmə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditini baxımından və maliyyə hesabatlarına dair rəyimin formalaşmasında bütövlükdə nəzərə alınmışdır və mən bu məsələlərə dair ayrılıqda rəy vermirəm.

Maliyyə hesabatlarına görə rəhbərliyin və Cəmiyyətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarını Beynəlxalq Maliyyə Hesabatları Standartlara uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim məqsədim təqdim edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə edirəm və rəyimin də daxil olduğu auditor hesabatını tərtib edirəm. Kafi əminlik əminliyin yüksək səviyyəsidir. Lakin o zəmanət vermir ki BAS-lara uyğun olaraq aparılan audit mövcud təhrifləri həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər. Mən auditə elə şəkildə planlaşdırmalı və aparmalıyam ki maliyyə hesabatlarına təsir edən əhəmiyyətli təhriflərin mövcud olmamasına kifayət qədər əmin olum. İstifadəçilərə tərəfindən təsdiq edilərək təqdim ediləcək maliyyə hesabatları əsasında qəbul edəcəkləri iqtisadi qərarlara təsir edəcək təhriflər əhəmiyyətli hesab edilir.

Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü

**Sərbəst auditor
Qax, Azərbaycan Respublikası**



Qulu Mehbalı oğlu Soltanov

“Abbas” Kredit İttifaqı MMC
Qax, Azərbaycan Respublikası

Balans

31 dekabr 2022-ci il tarixdə başa çatan il üçün
(AZN)

	Qeyd	2022	2021
Aktivlər			
Pul və pul vəsaitlərinin ekvivalentləri	4	201	2195
Müştərilərə verilmiş kreditlər və avanslar	5	18520	68366
Torpaq, tikili və avadanlıqlar	6	507	644
Digər aktivlər	9	2732	2731
Aktivlərin cəmi		21960	73936

Öhdəliklər, kapital və ehtiyatlar

Öhdəliklər

Maliyyə sektoru qarşısında öhdəliklər	10	1115	48969
Digər öhdəliklər	12		
Öhdəliklərin cəmi		1115	48969
Kapital və ehtiyatlar			
Nizamanmə Kapitalı	2	68264	68264
Bölüşdürülməmiş mənfəət (zərər)	13	(43299)	(40375)
Cari ilin mənfəəti (zərər)	13	(4120)	(2922)
Kapital və ehtiyatlar cəmi		20845	24967
Öhdəliklərin, Kapitalın və ehtiyatların cəmi		21960	73936

Əlavə olunmuş Qeydlər Maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.

Auditor Rəyi 1-2-ci səhifələrdə əks olunmuşdur

3-19-ci səhifələrdə təqdim olunan maliyyə hesabatları İdarə Heyəti sədri Əhmədli Razi Məhəmməd oğlu tərəfindən təsdiq olunmuş və onun adından imzalanmışdır.

Əhmədli Razi Məhəmməd oğlu
İdarə Heyətinin Sədri
Haqverdiyev Mustafa Etibar oğlu
Baş mühasib əvəzi



"Abbas" Kredit İttifaqı MMC
Qax, Azərbaycan Respublikası

Mənfəət və Zərər Haqqında Hesabat
31 dekabr 2022-ci il tarixdə başa çatan il üçün
(AZN)

	Qeyd	2022	2021
Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri	14	4464	4903
Digər faiz gəlirləri			-
Cəmi faiz gəlirləri		4464	4903
Müştərilər qarşısındakı öhdəliklər			
üzrə faiz xərcləri	15	(834)	(244)
Digər faiz xərcləri			-
Cəmi faiz xərcləri		(834)	(244)
Cəmi faiz gəlirləri (zərər)		3630	4659
Müştərilərə verilmiş kreditlər üzrə ehtimal olunan zərər üçün ehtiyatlar		(182)	
Ehtimal olunan zərər üçün ehtiyatlar			
çıxıldıqdan sonra xalis faiz gəlirləri (zərər)		3448	4659
Haqq və komissiya gəlirləri	17		
Haqq və komissiya xərcləri	18	(90)	(237)
Digər əməliyyat gəlirləri	19	7771	8056
Digər əməliyyat xərcləri	20	-	-
Xalis əməliyyat gəlirləri (zərər)		11129	12478
Amortizasiya xərcləri	6	(137)	(213)
İnzibati xərclər	21	(15112)	(15187)
Digər xərclər		-	-
Pay iştirakı üzrə assosiasiya olunmuş birgə müəssisələrin mənfəətinin payı			
Vergiye cəlb edilənə qədər mənfəət (zərər)		(4120)	(2922)
Mənfəət vergisi üzrə xərc			
Xalis mənfəət (zərər)		(4120)	(2922)

Əlavə olunmuş Qeydlər Maliyyə hesabatlarının ayrılmaz hissəsini təşkil edir.
Auditor Rəyi 1-2-ci səhifələrdə əks olunmuşdur

3-19-ci səhifələrdə təqdim olunan maliyyə hesabatları İdarə Heyəti sədri Əhmədli Razi Məhəmməd oğlu tərəfindən təsdiq olunmuş və onun adından imzalanmışdır.

Əhmədli Razi Məhəmməd oğlu
İdarə Heyətinin Sədri
Haqverdiyev Mustafə Etibar oğlu
Baş mühasib əvəzi

